

Azərbaycan lügətçiliyində mühüm hadisə

müxtəlif sahələrdə işlənən yüzlərlə alınma sözün izahını verən lügət nəşr edilib



Azərbaycan Dövlət Tərcümə Mərkəzi tanınmış jurnalist, media mütəxəssisi və dilçi-alim, BDU-nun professoru Qulu Məhərrəmlinin "Yeni alınma sözlər lügəti"ni kütləvi tirajla çap edilib. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş lügətdə son 25-30 ildə ana dilimizin leksik fonduna daxil olmuş və müxtəlif sahələrdə, o cümlədən ictimai-siyasi, iqtisadi, sosial-mədəni, elmi-texniki, texnoloji və s. sahələrdə gedən proses və tendensiyaları əks etdirən iki mindən çox əcnəbi sözün izahı verilib. Vaxtilə dilimizin lügət fondunda olan və yeni şəraitdə "hərəkətə" gələrək fərqli semantika ilə çıxış edən alınma leksik vahidlərin izahı da lügətdə yer alıb.

Müəllif lügət üçün illüstrasiya materialı olan alınma sözləri, əsasən dövri mətbuatdan, televiziya və radio verilişlərindən, canlı danışq və kütləvi çıxışlardan, bədii tərcümə kitabları və elmi-kütləvi nəşrlərdən, reklam və elanlardan, internet resursları, informativ bloqlar və s. mənbələrdən seçib.

Lügətin elmi redaktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov söyü gedən lügəti leksikoqrafiyamızın ciddi nailiyyəti, müstəqillik dövründə nəşr edilmiş bu növ lügətlərin ən mükəmməli kimi səciyyələndirir. O qeyd edib ki, professor Qulu Məhərrəmlinin bir dilçi alim, mətbuat xadimi, nüfuzlu jurnalistika nəzəriyyəcisi və praktik mətbuat adamı kimi yüksək elmi dünyagörüşü və dərin intellekti belə bir səviyyəli və gərəkli lügətin ərsəyə getirilməsinə imkan vermişdir. Bu lügət insanlara təkcə sözlərin mənası barədə bilgiləndirmir, həm də onlara müasir dünyagörüş verir və ciddi şəkildə maarifləndirir.

BDU-nun Beynəlxalq jurnalistika kafedrasının professoru, tanınmış jurnalist və dilçi-alim Nəsir Əhmədli "Yeni alınma sözlər lügəti"ni yanaşma və struktur baxımından müasir lügətçilik işində mühüm hadisə adlandıır. O qeyd edib ki, belə bir izahlı lügətə böyük ehtiyac vardır və bir peşəkar kimi professor Q.Məhərrəmlinin bu missiyani boyununa götürərək bir institutun işini görməsi çox təqdirəlayıqdır.

* * *

Lügətlə tanışlıq adamda belə bir qənaəti qətiləşdirir ki, dil, təkcə ayr-ayrı fərdlərin fikir və düşüncələrini deyil, həm də cəmiyyət həyatında gedən prosesləri əks etdirən güzgüdür. Hər hansı dil, o cümlədən Azərbaycan türkçəsi bu proseslərin ifadə iştirakçısı qismində öz sözləriyle yanaşı, ünsiyyətdə olduğu başqa dillərdən də sözlər qəbul edə bilir. Yəni cəmiyyət inkişaf etdikcə, həyatımızın müxtəlif sahələrində irəliləyişlər getdikcə, dünya ölkələri ilə əlaqələrimiz genişləndikcə, xüsusən müasir dövrümüzə elmi-texniki tərəqqi vüsət aldıqca, ana dilimizə də alınma sözlərin "sel" kimi axması günün tələbinə – reallığa çevrilir. Bu sözlərin işləkliyi artıraqca, onlar dilimizin leksik fondunda möhkəmləndikcə, təbii ki, bu "kəlmələrin" məna və mahiyyətinə izahına, yazılışının və tələffüzünün dəqiqləşdirilməsinə ciddi ehtiyac yaranır. Azərbaycanın görkəmli alimi, professor Qulu Məhərrəmlinin uzun illərdən bəri üzərində çalışdığı izahlı lügət məhz bu məqsədi daşıyır.

Bu gün hər hansı dilin başqa dildən sözlər qəbul etməsi, predmet və ya tendensiyaları xarici dildən alınmış məfhümlərlə ifade etməsi tam təbii dil prosesidir. Azərbaycan mətbuatının banisi H.B.Zərdabi vaxtile yazdı ki, bir dil başqaları ilə əlaqədə olmayıb, yalnız öz halında qalarsa, o məhv olub gedər. Böyük maarifçi deyirdi ki, "başqa tayfalardan alınan təzə sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var, çünkü o sözlər tərəqqiyə səbəb olur". Yəni bu gün Azərbaycan dilinin, öz daxili imkanları hesabına yeni söz yaratması ilə yanaşı, başqa dillərdən də söz alıb dilin söz ehtiyatında əritməsi, bu prosesi tənzimləməsi canlı vəlabüd prosesdir. Başlıcası odur ki, ana dilimiz bu prosesdə özünü itirməsin, əksinə alınma sözləri özünlükəldirib, əzəli simasını, zəngin söz ehtiyatını qoruyub saxlaşın və inkişaf etdirsin.

Hər bir dil digər dillərə açıq, eyni zamanda özünü idarəədən sistem olduğu üçün bütün yenilikləri də qəbul etməyə qadir olmalı, gələnlərlə tezliklə qaynayıb-qarışmalı, onları hamının malına çevirməlidir. Zənnimcə, bizim dilçilərimiz dil praktikasında gedən bu maraqlı prosesləri diqqətlə öyrənməlidirlər.

İstənilən tarixi inkişafın həllədici dövrü çoxşaxəli xarici əlaqələrlə müşayiət edilir ki, bu da aktiv işlənən leksik vahidlərin meydana çıxmamasına səbəb

mis, konsensus, proyekt, remiks, eksçeynç, konspirativ, adekvat, tendensiya, turne, funksioner, post, çəkəp, layk, premyera, performans, kontur, administrasiya, provayder, monstr, kazus, diskreditasiya, prezəntasiya, reyestr, elektorat, baryer, formula, neqativ, emosional, kotirovka, event və s. kimi yerinə düşən və düşməyən alınma sözlər müxtəlif sahələri əhatə edir. Lügətdə izahə verilmiş alınma sözlər aşağıdakı mənbələrdən seçilib:

1. Dövri mətbuat (qəzetlər, jurnallar) – dilimizdə alınma sözlərə yol açan canlı, müasir dil üslubları.

2. Televiziya və radio verilişləri – əsasən informasiya programları.

3. Canlı danışq, əsasən siyasetçilərin, iqtisadçıların, hüquqşunas-ların və digər ictimai xadimlərin çıxışları.

4. Bədii ədəbiyyat, bədii tərcümə kitabları və elmi-kütləvi əsərlər.

5. Reklam və elanlar, o cümlədən küçə reklamları.

6. Piar və marketinqə dair yazılı təbliğat materialları və s.

7. İnternet materialları, o cümlədən populyar sozial şəbəkələr və informativ bloqlar.

Ümid edirik ki, lügətlə tanışlıq, izahı verilmiş yeni alınma sözlərin mənimsənilməsi, xarici dillərdən gəlmə leksik vahidlərin düzgün və yerində işlədilməsinə kömək etməklə yanaşı, onların təhrif olunmasının da qarşısını alacaq. Yəni sözlərin mənasının izah edilməsi, orfoqrafik baxımdan düzgün yazılışı, düzgün deyilişi (söz vurğuları göstərilməşdir), qrammatik və üslubi baxımdan dəqiq işlədilməsi, ümumən yüksək nitq mədəniyyətine uyğunlaşdırılmalıdır. "Yeni alınma sözlər lügəti" böyük elmi-nəzəri əhəmiyyət kəsb etməklə yanaşı, həm də praktik səciyyə daşıyır.

* * *

Əlbəttə, bu lügətin ortada olması heç də yerliyəsiz işlədilən bir çox yeni alınma sözlərin təqdir edilməsi demək deyildir. Əslində dilin özünü, dilçi alımlarının, media qurumlarının, yazı-pozu adamlarının, hətta dövlət təşkilatlarının (Almaniya, Fransa, Yaponiya və s. ölkələrdə olduğu kimi) əcnəbi sözlərə qarşı müəyyən müqaviməti olmalıdır. Bu mənada kitabda izahı verilən sözlərin işlənməsi norma və ya zərurət kimi qəbul edilməməlidir. Məhz bu səbəbdən lügətin sonunda dilimizdə qarşılığı olan belə alınma sözlərin ayrıca siyahısı verilmişdir. Digər tərəfdən, bu sözlərin bir çoxunun dilimizin lügət fondunda qalıb-qalmayacağı da mübahisəlidir. Sadəcə, indiki şəraitdə onların fəal, bəzi hallarda yanlış deyiliş, yaxud yazılış qaydasıyla işlədilməsi izahlanma zərurəti yaradır.

Lügət yaradıcılığı olduqca çətin, ağır zəhmət tələb edən işdir. Bu iş tərtibcidiən dərin bilik, yüksək intuisiya və dünyagörüş, böyük dil səriştəsi, dil duygusu, səbir, hövəsələ və həssaslıq tələb edir. Lügətçilik işi ana dilimizin inkişafına birbaşa xidmət olduğuna həm də böyük məsuliyyət tələb edir. Lügətin tərtibçisi və müəllifi, tanınmış jurnalist, alim, professor Qulu Məhərrəmlə öz üzərinə məhz belə bir çətin məsuliyyəti götürmüdü.

Xatırladıq ki, professor Qulu Məhərrəmlə praktik jurnalistika ilə yanaşı, dilçilik sahəsinin elmi problemlərini, o cümlədən ekran-efir dili də daxil olmaqla, müasir dil proseslərini və nitq mədəniyyəti problemlərini araşdırır. Lügətçilik onun araşdırmaşının əsas istiqamətlərdən biridir. Yəni prof. Q.Məhərrəmlə bir sıra monoqrafiya və dərsliklərlə yanaşı, lügətçilik sahəsində də kifayət qədər təcrübəsi olan müəllifin vaxtilə nəşr etdirdiyi "Kino, televiziya, radio terminləri" (2002), "Mediada işlənən alınma sözlər" (2008), R.İsmayılova birgə hasile gətirdiyi "Məktəblinin alınma sözlər lügəti" (2014), "Azərbaycan dilinin frazeologiya lügəti" (2015, 2018), "Jurnalistika terminləri" (2018), "Məsəllər, deyimlər. Etimoloji lügət" (2019) kitabları kimi, "Yeni alınma sözlər lügəti" də geniş populyarlıq qazanacaq, mütəxəssislər və oxucular üçün gərəkli vəsaitə çevriləcəkdir.

**Zəminə AXUNDOVA,
sənətşünaslıq üzrə
fəlsəfə doktoru**



olur. Buna görə də Azərbaycanın müstəqillik dövründə qədəm qoymuş, beynəlxalq hüququn subyektinə çevrildiyi, dönyanın aparıcı ölkələri ilə siyasi, ticari və mədəni əlaqələrini genişləndirdiyi bir şəraitdə, həmçinin ölkəmizin özünün əctimai-siyasi, sosial-iqtisadi, ticarət və mədəni həyatında sürətli yeniliklərin baş verdiyi bir zamanda alınma sözlərin dilimizə bu şəkildə "axını" ni müşahidə etmək heç də təəccübü deyil.

Bu gün dillərin əksəriyyətində, o cümlədən Azərbaycan dilində işlənən yeni alınma söz və ifadələrin çoxu güclü iqtisadiyyata və yüksək mədəniyyətə uyğunlaşmış xalqların dilindən gəlir. Nə qədər güclü dirəniş göstərək də, bu gün yeniliklərin özlerilə bərabər getirdiyi söz və ifadələrsiz keçmə bilmirik. Məsələn, 20-25 il əvvəl biz mətni makina-da yazır və bəsit öürücülərdən istifadə edirdik. Bu gün isə əlimizin altında kompüter, internet və mobil telefon var. Texnoloji proseslər o qədər sürətlə gedir ki, artıq "poçt", "teletayp", "teleqraf" anlayışları da bəzən köhnə kimi görünür.

Yeniləşmə və yeni alınma sözlərdən istifadə prosesi, təkcə texnologiya sahəsində deyil, həyatımızın digər sahələrində də özünü biruzə verir. Məsələn, yazıda və şifahi nitqdə tez-tez eşitdiyimiz kompro-